

UOT: 82.02

## RAMİZ QASIMOV

### AZƏRBAYCAN TƏNQİDİ-REALİST BƏDİİ NƏSRİNĐƏ HEKAYƏ JANRI

*Məqalədə Azərbaycan tənqidisi realist bədii nəsrinin təşəkkülü, yaranması və inkişafından bəhs olunur. Mirzə Fətəli Axundzadənin maarifçi realist bədii nəsrinin imkanları üzərində XIX əsrin sonlarından ictimai ehtiyacın fondaunda tənqidisi realist bədii nəsr təşəkkül edib formalaşır. Görkəmli ədib Eynəli bəy Sultanovun bədii nəsri Azərbaycan tənqidisi realist nəsrinin təşəkkülinə ciddi zəmin hazırlayır. Onun əsərlərində cəmiyyətdəki ictimai eybəcərlikləri köklü təsvir və dəyişmə meyli tənqidisi realist metod və bədii nəsrin yaranmasına stimul verir. XIX əsrin axırlarında bu ehtiyacdən irali gələrək böyük ustad Cəlil Məmmədquluzadənin əsərləri tənqidisi realizm metodu və cərəyanını ədəbi-bədii reallığa çevirir. "Danabaş kəndinin əhvalatları" povesti və "Poçt qutusu" hekayəsi tənqidisi realist nəsrin yarandığını şərtləndirir. Böyük ədibin istedadla yazılmış "Poçt qutusu" hekayəsi öz tipikliyi ilə tənqidisi realist hekayənin manifestinə çevrilir. Ədibin "Usta Zeynal", "Qurbanəli bəy", "İranda hürriyyət", "Saqqallı uşaq" və başqa əsərləri tənqidisi realist nəsrin və hekayə janrinin imkanlarını səciyyələndirir. Bu ədəbi zəminə dayanaraq daha çox Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli və M.S.Ordubadi tənqidisi realist nəsr və hekayənin inkişafına dəstək verirlər. Ədəbi növ və bədii janrin səciyyəvi imkanları reallaşır, dərinləşir və kütləviləşir. Beləliklə, Azərbaycan ədəbiyyatında tənqidisi realist nəsrin güclü ənənələri formalaşır və inkişaf edir. Tənqidisi realizmin sayəsində hekayə janrı daha çox fəallıq qazanır və inkişaf edir.*

**Açar sözlər:** *tənqidisi realist nəsr, hekayə, C.Məmmədquluzadə, Ə.Haqverdiyev.*

Dünya ədəbiyyatında xüsusi əhəmiyyəti olan bədii nəsr və hekayə janrinin Azərbaycan ədəbiyyatında da özünəməxsus inkişaf tarixi olmuşdur. Hələ XII əsrə Xaqani Şirvaninin məktub şəklində yazılmış nümunələrindən başlayaraq Füzulinin "Şikayətnaməsi", Abbasqulu ağa Bakıxanovun "Kitabi-Əsgəriyyə"si, Məhəmməd Tağı Sidqinin kiçik əxlaqi-didaktik mətnləri və Mirzə Fətəli Axundzadənin "Aldanmış Kəvəkib" inə qədər müəyyənləşmə yolu keçən Azərbaycan nəsri ictimai fikrin formlaşması və milli-ədəbi düşüncə tarixində mühüm mövqə qazanmışdır. "Tənqidisi realist nəsrin yaranması və inkişafı C.Məmmədquluzadə, Ə.Haqverdiyev, Y.Çəmənzəminli kimi görkəmli ədiblərin adı ilə daha çox bağlıdır" [11, s. 3].

Özünəməxsus janrlara da malik olan Azərbaycan nəsrinin inkişafı tarixində hekayə xüsusi əhəmiyyət və fəallığa malik olub. Bunu da vurgulamaq olar ki, konkret olaraq hekayə janrı Azərbaycan bədii nəsrinin inkişafı tarixində tənqidisi realist ədəbiyyatda xüsusi əhəmiyyət qazanaraq daha fəal bədii janra çevrilmiş və bütün səciyyəsilə yenidən müəyyənləşmişdir. "Molla Nəsrəddin" jurnalı "bədii nəsrin, satirik-yumoristik nəsrin inkişafında müstəsna rol oynadı" [7, s. 6].

Xalq həyatı, onun arzu və idealları, çətinlikləri və gerilikləri, istiqlalı və oyanışı kimi vacib məsələləri aktuallaşdırmaqla Azərbaycan ictimai fikir tarixinə doğan tənqidisi realizm cərəyanı və nümayəndələri adı əhvalatlarda gizlənən böyük həqiqətləri çatdırmaq və xalqı oyandırmaq məqsədilə dövrün daha az zaman aparan və yiğcam şəkildə ən sürətli oxunmaq və dinlənmək imkanına malik çevik janrlarına müraciət etdilər ki, bu sıradə nəsrəde hekayə (eləcə də novella), publisistikada felyeton, poeziyada isə xırda satirik şeirlər əsas yeri tuturdular. Azərbaycan tənqidisi realizminin banisi, bayraqdarı və onun ideoloqu olan görkəmli ədib Cəlil Məmmədquluzadə (1869-1932) 1894-cü ildə yazdığı "Danabaş kəndinin əhvalatları" əsərindən başlayaraq bədii nəsrin inkişafına yeni vüsət və bədii keyfiyyət qazandırdı. Görkəmli ədibin 1903-cü ildə böyük istedad və ictimai-yumoristik pafosla yazılmış "Poçt

qutusu” hekayəsi böyük fikir adamı Məhəmməd ağa Şahtaxtilinin təşəbbüsü ilə “Şərqi-rus” qəzətində nəşr edilməklə Azərbaycan milli tənqidini realizminin “manifestinə çevrildi”yi kimi, Novruzəli də bu dövrün və bu nəsrin qəhrəman etalonuna çevirilir [4, s. 176]. “Mirzə Cəlil hər cür sosial münasibətlər baxımından yoxsul olan cəmiyyətin potensial “enerji mərkəzləri” kimi “kiçik” adamları gülüşün elektrik impulsları ilə oyatmağa və hərəkətə gətirməyə çalışır” [5, s. 30]. Ədibin “Usta Zeynal”, “İranda hürriyət”, “Qurbanəli bəy”, “Quzu” və bir sıra kiçik hekayələri də tənqidini realist nəsrin ən sanballı nümunələri kimi yeni bədii nəsrin inkişafına vüsət vermiş oldu. Bu hekayələr özünün sadəliyi, asan, oxunaqlı və anlaşılan dili, kompozisiya quruluşu, süjet və həyat həqiqətlərini eks etdirən hadisə və obrazları ilə ədəbiyyat tarixində yeni ənənələr formalaşdırıldı. Təsadüfi deyil ki, görkəmli yazıçı Cəlil Məmmədquluzadə özünü Azərbaycan ədəbiyyatı tarixində kiçik hekayənin böyük ustادi kimi tanıtmışdır. Bu ənənələr zənginləşərək Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, M.S.Ordubadi, Ü.Hacıbəyov kimi görkəmli nümayəndələri ortaya çıxarmış və Azərbaycan bədii nəsrinə hekayə janrinin “Qırx dənə baqqal”, “Şahqulubəyin nəvəsi”, “Ramazan” (M.S.Ordubadi), “Bomba”, “Mirzə Səfər” (Ə.Haqverdiyev), “Şaqqulunun xeyir işi”, “Cənnətin qəbzi”, “Millətpərəstlər”, “Xanın qəzəbi” (Y.V.Çəmənzəminli) və b. kimi ədəbi yaddaşa məhək daşı kimi yazılın gözəl bədii əsərlərini bəxş etmişdir. Bu əsərlərin hər birində Azərbaycan xalqını milli inkişafdan geri qoyan səbəblər birər-birər təqdim olunaraq göstərilir, tənqidini realist düşüncənin təhlili ilə satira, humor və gülüşə məruz qalır, islaholunma zərurəti ortaya çıxarır, inkişaf və yeni düşüncə ideyasını aktuallaşdırır.

Görkəmli elm adamı, Azərbaycan tənqidini realizmi və XX əsrin əvvəlləri ədəbi mühitin sanballı tədqiqatçısı akademik İsa Həbibbəylinin fikirlərinə istinadən qətiyyətlə demək olar ki, Azərbaycan tənqidini realizminin təşəkkülündə XIX əsrin sonları və XX əsrin əvvəllərində yaradıcılıq fəaliyyəti göstərən görkəmli publisist Məhəmməd ağa Şahtaxtılı və ədib Eynəli bəy Sultanovun xidmətləri var idi [3]. Məhəmməd ağa Şahtaxtilinin publisistikası tənqidini realist publisistikamın, Eynəli bəy Sultanovun bədii irsi tənqidini realist ədəbiyyatın inkişafına təkan vermiş, zəmin hazırlamışdı. Onun realizmi maarifçi realizmlə tənqidini realizm arasında keçid rolunu oynadı. Ədibin “Çalma”, “Seyidlər”, “Təzə pir”, “Kənd uşaqları” və digər çox-sayılı hekayələri realizminin pafosu, bədii-estetik problem, təqdim etmə üsulu və tərtibinə görə Cəlil Məmmədquluzadənin hekayələrinin ruhunu xatırladır. Bu əsərlərdə də ümumi ictimai inkişafdan geri qalan cəmiyyətin nöqsanları və onları yaradan səbəblər köklü olaraq tənqid hədəfinə çevirilir. Bu baxımdan E.Sultanov tənqidini realizmin zəminini hazırlayan görkəmli yazıçı kimi diqqət mərkəzinə çıxır. Bu bədii ehtiyacı ədəbi reallığa məhz görkəmli ideoloq və ədəbiyyat adamı Cəlil Məmmədquluzadə çevirir. Azərbaycan tənqidini realist nəşr sahəsində C.Məmmədquluzadənin ardınca Əbdürəhimbəy Haqverdiyev, Y.V.Çəmənzəminli, M.S.Ordubadi, Ü.Hacıbəyov kimi qüvvətli nasılrlar meydana atıldı və nəsrin inkişafına güclü bir təkan vermiş oldular. Tənqidini realistlər hekayə janrını təkcə ideya-məzmun cəhətdən deyil, həm də forma etibarilə inkişaf etdirdilər. Forma etibarilə də zənginləşən hekayəçilikdə portret hekayələr və yeni növ kimi novellalar istifadə arealına daxil olmağa başladı.

“C.Məmmədquluzadə özünün qırx ildən artıq davam edən yaradıcılıq dövründə hekayəçiliklə müntəzəm məşğul olmuşdur” [8, s. 4]. Onun “Poçt qutusu” hekayəsilə dövrün başlıca obrazı və problemi sənətin, ədəbiyyatın aparıcı məsələsinə çevrildi. Artıq kiçik məsələlər belə bu əsərlə daha da sosial-ictimai mahiyyət kəsb edərək epoxal əhəmiyyət kəsb etməyə başladı. C.Məmmədquluzadə yeni realizm keyfiyyəti olaraq bu kiçik janr daxilində sadəcə bir adı əhvalatı qələmə alsa da, bu adı əhvalatın fonunda dövrün mühüm, başlıca və taleyüklü ictimai

mətləblərini sənətin vasitəsilə diqqət mərkəzinə çəkməyə nail oldu. “Kiçik” adam kimi sənətə qədəm basan Novruzəli özü ilə bərabər geniş xalq kütlələrinin taleyi, vəziyyəti və müqəddərəti məsələsini də ədəbiyyatın mərkəzinə çəkib gətirdi. Ədib kiçik bir janr daxilində sadəcə əhvalatı təsvir etməklə kifayətlənməyib obrazın zahiri quruluşu, daxili-mənəvi dünyası, adətləri, davranışı, düşüncə tərzi və s. ilə tam şəkildə eks olundu. C.Məmmədqulzadənin bədii nəsri həmçinin “dərin bir lirikaya, ...həm də romantikaya” [10, s. 178] malikdir. Novruzəlinin başına gələn sadə bir əhvalat daha geniş ictimai məzmun, məna kəsb edərək ümummilli məsələyə çevrildi və bir xalqın gələcək taleyi, inkişafı və müqəddərəti məsələsini ehtiva etdi. Ədib poçt qutusunun nə olduğunu bilməyən Novruzəlinin qarşılaşlığı əhvalat və başına gələn hadisələrlə sadəcə humor yaradıb oxucunu güldürmək istəmir, daha çox bu şirin humorun altında sadə bir kəndli olan, günü-güzərəni rəiyyətlikdə keçən, sədaqəti göz yaşardan, saflığı, halallığı həsəd oyadan Novruzəlinin poçt qutusunun timsalında dünya ictimai inkişafından, dəyişikliklərin gətirdiyi zəruri sosial münasibətlərdən kənarda qalması faciəsinə kədərlənir, dünyada şəxsi asılılığın bitməyə başladığı bir dönəmdə Novruzəlinin həm mənəvi, həm də hüquqi asılılığını və köləliyinə təessüf və kədərlə yanaşır. Bundan başqa Novruzəli həm də mövcud yeniliklərdən xəbərsiz olduğu üçün üç ay dustaqla qalmağa məcbur olur. Əsərin də təsir gücü, Novruzəliyə haqq qazandıran tərəfi odur ki, bu adam hələ də günahının nə olduğunu anlaya bilmir, çünki onun halal mənəviyyat dünyasında, şəriətin çizdiği şəxsiyyət aləmində oğurluq pis əməl, günah yazılıbdır və bu zavallı, inkişaf və dəyişikliklərdən bixəbər adam xanının məktubunu aparan yad adama oğru nəzərilə baxıb onu kötükləmək məcburiyyətində qalıb. Əlbəttə, tənqidi realizmin sosial təhlil metodu oxucunu dövrün zəruri suali qarşısında düşünməyə vadar edir: günahkar kimdir və günah olan nədir?

Tənqidi realizmin yaranması və hekayə janrına müraciəti və verdiyi tələblər hekayənin forma və məzmunca zənginləşməsinə, daha da inkişafına və janr etibarilə dolğunlaşmasına təkan verdi. Hekayə tənqidi realizmin sayəsində bədii ədəbiyyatın və bədii nəsrin “ağır artilleriyasına” çevrildi. Satirik poeziya ümumi pafosu geniş kütlələrin ruhuna, zövqünə sindirməyə, doğmalaşdırmağa nail olurdusa, hekayə özünün düşündürүçülüyü, təhlil qabiliyyəti və öyrətmə bacarığı ilə oxucuları təlimləndirməyə müvəffəq olurdu. Çünki tənqidi realizmin sosial problemlərə müraciət etməklə bərabər onu təhlil imkanları oxucuların sadə, anlaşıqlı tərzdə əqli təlimlənməsinə imkan yaradırdı. İlk dəfə tənqidi realizmin sənətin meydanına çəkib gətirdiyi sadə adamlar – Məhəmmədhəsən əmi, Zeynəb, Novruzəli və baş-qaları geniş kütlələrə öz surətlərini, öz içərilərdən birilərini görməyə imkan verdi. İndi artıq bu yeni realizmin yaratdığı mükəmməl tipik obraz, dəqiq portretlər sayəsində bütün həyatı, davranışları, psixologiyası, güzərəni və s. ilə insanlar özlərini görməyə davam etdirilər. Novruzəlinin, Məhəmmədhəsən əminin güzərəni, qayğıları onlara doğma olduğu kimi, sənətin təriyələndirici təqdim etmə üsulu da onlara necə davranmaq lazımlılığını, onlardan nə tələb olundığını öyrədirdi. Sanki bədii sənət, ədəbiyyat insanlara başa salmağa çalışırdı ki, imanlı, saf, xeyirxah, həlim, qayğılaş bir kişi olan Məhəmmədhəsən əminin müqəddəs Kərbəlaya gedə bilməməsinə əsl maneəni, əsl düşmənçiliyi elə onlara ağalıq edən Xudayar bəy elədi. Xudayar bəy kəndin və kəndlilərin qayğısı əvəzinə hakimliyi fürsətgirliyə çevirib zülm və zalımlıqla özünə sərvət toplamağa başladı. Məhəmmədhəsən əminin eşşəyini öz xeyri üçün şəhərdə satan, Zeynəbin kəbini üçün rüşvətxor Qaziya rüşvət verən, yalançı şahidlər tutaraq şəriəti pozan Xudayar bəy onlara sitəm çəkdirən əsl şəxsdir. Ədəbiyyat onlara dostlarını da, düşmənlərini də görməyə, tanımağa bilavasitə kömək edirdi: onlar Xudayar kimi ağaların mənfiətgirliyi və zalımlığını, Qazi kimi “imanlı kişilər” və şəriət hakimlərinin rüşvətxorluğu

və firıldaqçılığını daha yaxından müşahidə etməyə imkan tapdılar. Novruzəlinin portreti sadə adamlara yeni dünyanın, yeni zamanın çağırışlarını çatdırmağa imkan yaratdı. İmanlı, halal, həm də zəhmətkeş və sədaqətli olan Novruzəlinin poçt qutusunu niyə tanımaması artıq bütün zəhmətkeş kütlələrə ünvanlanırdı. Başı xanın güzərənini yaxşılaşdırmağa qarışmış Novruzəli o qədər bixəbər qalıb ki, tez-tez qapısını açdığı divanxananın önündəki poçt qutusunu görməyə və onun nə işə yaradığını bilməyə vaxt tapa bilməyib və ya ehtiyac duymayıb. Cəlil Məmmədquluzadə Novruzəli kimi sadə, zəhmətkeş insanın geriliyini, avamlığını daha dərinliyi və miqyaslılığını ilə təqdim edir: Professor Y.Qarayev dediyi kimi, onun ictimai münasibətlər sistemində vəziyyəti və çəkisinə nəzər salır [4, s. 176]. Bu halda özünün yalnız bir kəndli, rəiyyət kimi görən Novruzəlinin həm də bir vətəndaşlıq, ictimai müqəddərat və vəzifə məsələləri diqqət mərkəzinə çəkilir. Yaziçi ictimai vəziyyətin dəyişdiyini və onun tələblərini diqqətə aldirmaq üçün Novruzəlinin qarşılaşlığı hadisələr əhatəsində oxucusunu dünyani bir-birlə bağlayan, adamlar arasında xəbər əlaqəsi yaranan poçt qutusu ilə, artıq bu qutudan xəbərdar olan, onu həyatlarına daxil edib imkanlarından yararlanan erməni uşağı və rus qadını ilə qarşılaşdırır. Novruzəlinin divanxanaya düşməsi və dustaqlıq edilməsi ilə bağlı düşünməyə, götür-qoy etməyə vadar edir. C.Məmmədquluzadə düşüncəsi Molla Nəsrəddin lətifələri və onun gülüş məntiqi ilə yoğunluğunu xalqına elə məllanəsərəddinsayağı suallar qoymaqla düşüncələrə dalmağa və nəticə çıxarmağa sövq edir: Novruzəli məktubu poçt qutusuna salısa, onun yanında keşik çəkib götürülməsinə, poçt məmurunun aparmasına imkan vermirə, bəs bu məktub öz əsl sahibinə necə çatacaq?! Əslində gülüş doğuran məqam budur, Novruzəlinin məməru döyməsi səhnəsi deyil. Bu kimi məntiqi düşüncə tərzini demokrat yazıçı, söz yox, Usta Zeynalın (“Usta Zeynal”), Məhəmmədəlinin (“İranda hürriyyət”), Kəblə Əzimin (“Saqqallı uşaq”) və başqalarının həyatları və əhvalatları timsalında təqdim edir. Ənənəvi Sokrat metodu və ya Molla Nəsrəddin gülüş fiquru Azərbaycan milli tənqidi realizminin səciyyəsinə çevrilir və göstərilən, təqdim edilən faktın və ya fikrin tərsinin anlaşılması tələb edilir. Bədii metod ənənəvi düşüncə fiqurları ilə geniş xalq kütlələrinin oyanışı və özünü ictimai dərkinə yol açır. Cəlil Məmmədquluzadədən sonra Azərbaycan tənqidi realist nəşrin ən görkəmli nümayəndələri olan Ə.Haqverdiyevin “Mirzə Səfər”, Y.V.Çəmənzəminlinin “Cənnətin qəbzi”, M.S.Ordubadinin “Şahqulu bəyin nəvəsi” kimi hekayələri Mirzə Cəlilin “Poçt qutusu” kimi tənqidi realizmin manifestini ehtiva edəcək əsərlər kimi səciyyələndirilə bilər. Hətta əsərlərə diqqətlə nəzər salınsa, yazıçıların böyük ideoloq kimi Mirzə Cəlili və onun tərzini necə davam etdiridlərini açıq şəkildə görmək də mümkünür. Çəmənzəminlinin “Cənnətin qəbzi” əsəri ruhu etibarilə C.Məmmədquluzadənin “Usta Zeynalı”na, M.S.Ordubadinin bir-birini tamamlayan “Qırx dənə baqqal” və “Altı yüz ayı balası” əsərlərini C.Məmmədquluzadənin “Yan tütəyi” (habələ “Danabaş kəndinin müəllimi”, “Danabaş kəndinin məktəbi” və “Dəli yığıncağı”) əsərlərilə tam yaxınlıq təşkil etdiyi və bir-birlərini izlədiklərini demək olar.

Mir Cəlalin dediyi kimi, “hekayənin böyük ustası” [9, s. 120] kimi özünü təsdiq edən böyük ədib Ə.Haqverdiyev “Marallarım”, “Mozalanbəyin səyahətnaməsi”, “Xortdanın cəhənnəm məktubları”, “Şeyx Şəban”, “Mirzə Səfər”, “Bomba”, “Pir”, “Zorən təbib”, “Diş ağrısı”, “Ayın şahidiyyi”, “Ata və oğul” və b. əsərləri ilə nəşrimizin inkişafına xidmət etmişdir. Bu əsərlərində ədib tənqidi realist, məllanəsərəddinci tələblər çərçivəsində yaradıcı fəaliyyət göstərərək öz yazıçı ideallarını əks etdirmişdir. Ə.Haqverdiyevin böyük sənətkarlıqla yaratdığı Fərman, Gövhərtac, Hacı Kamyab, Hacı Əhməd ağa (“Odabaşının hekayəti”), o cümlədən Hacı Mirzə Əhməd ağa kimi dindar və möminlər mühitindən olan Məşədi Seyfulla, Ağ Molla,

Məşədi Sünbə, Hacı obrazları (“Xortdanın cəhənnəm məktubları”), Məşədi Qulam (“Qiraət”), Əsgər (Əsgər Zırrama ilə eyni səciyyədəndir), Bəy (Adığözəl bəy Adığözəlov), Dəsturov (“Xortdanın cəhənnəm məktubları”), Kərbəlayı Zal (“Bomba”), Mirzə Səfər (“Mirzə Səfər”) və başqa obrazlar həm həyatiliyi, həm əhatəliliyi və tipikliyi ilə diqqəti cəlb edir. Yaziçi tənqidin realizmin estetik tələblərinə uyğun olaraq obrazlarının həyatını, əməllərini, günahlarını elə təqdim edir ki, oxucuları üçün iibrətlik olsun. Xüsusilə xalqın mömin, müqəddəs insan kimi həmişə malı və canı ilə ehtiram bəslədikləri dindarlar mühiti nümayəndələrinin firildaqçılığını, saxtakarlıqlarını, mənafə və qazanc naminə çıxdıqları əməlləri, baş vurduqları əyri yolları oxuculara çatdırmaqla onları xurafatdan, mövhumatdan ayılmağa sövq edir. Şəriət və din adından xalqı soyub talan edən, hər cür bəlaya düşər edən molla və din xadimləri bu əsərlərdə real həyatı faktlarla tənqid və ifşa edilir. Bu əsərlər məhz ictimaiyyət arasında hərəsi bir cürə tanınan insanların tərs, real, həqiqi üzvlərini, əməllərinin əsl niyyətlərini tanıtmaq baxımından böyük oyandırıcı missiya həyata keçirir. Əslində uydurma vasitələr, bədii fiqurlar obrazların real, həqiqi tərəfini, hadisə və faktların doğru mənasını anlamaq və anlatmaq üçün istifadə edilir. El arasında əli öpülən, “ətəyində namaz qılanan” hacıların – Hacı Mirzə Əhməd ağanın və başqalarının əslində şəriət oğrusu, əxlaq pozğunu, mənəviyyat qulduru olduğu adıgedən əsərlərdə inandırıcı şəkildə təqdim edilir. Odabaşının yanıqlı hekayətində (“Xortdanın cəhənnəm məktubları”) bir elin mənəvi atası hesab edilən Hacı Mirzə Əhməd ağanın bir-birini sevən iki cavanın – Fərman və Gövhərtacın faciəsinə necə səbəb olduğu göstərilməklə onun əmanətə xəyanətkar, əxlaqsız, irz-namus düşküni olduğu bütün aydınlığı ilə əks olunur. Yaxud özünü sədaqətli, halal, pak, dindar bir adam kimi təqdim etmiş başqa bir Hacının cəhənnəmdə adamları dolandırması, çəkidə aldatması, adamların əmanətinə hiylə işlətməsi əməllərindən cəza çəkdirilməsi faktı ilə oxucuları ayıldır. Evdəki arvadına naz satan Məşədi Qulam qiraət öyrənmək adı altında təkcə arvadını aldatmış, əlbəttə, öz vicdanını və şəriətin ona öyrətdiyi imanını, Allahını aldatmış olur.

Cəlil Məmmədquluzadənin Usta Zeynalı kimi Yusif Vəzir Çəmənzəminlinin başmaqçı Usta Ağabalasını da belə firildaqçı dindarlardan olan Əliəsgər ağa başını aldadır ki, bəs o dünyada cənnətə düşmək, huri-qılmanlarla xoş günlər keçirmək üçün ağadan alınan qəbzə oraya düşmək olar. Avam başmaqçı Ağabala və arvadı da buna inanaraq həvəslə ağadan qəbzi almaq üçün ona bir ətək pul verirlər. Məhz bu qəbz sevdasından hamamda yuxulayan, cənnəti röyasında görən Usta Ağabala gecənin bir yarısında qaranlıq hamamda ayılaraq qorxudan xəstəliyə tutulub ölürlər və ailəsi, uşaqları kimsədən müsəlman yardımını görmədən divarlar dibində faciəli ölüm yaşayırlar.

Beləliklə, XIX əsrin sonu-XX əsrin əvvəllərindən bir yaradıcılıq metodu və ədəbi cərəyan kimi meydana gələn Azərbaycan tənqidinə realizmi yenitipli bədii nəsrin formallaşmasına təkan vermişdir. İctimai zərurətdən doğaraq Azərbaycan tənqidinə realistləri nəsrin daha kiçik janrı olan hekayəyə (və novellaya) daha çox üstünlük vermişlər. Bu sayədə püxtələşən hekayə janrı tənqidinə realizmin ən fəal və çevik janrı kimi fəaliyyət göstərmışdır. Cəlil Məmmədquluzadənin ədəbi-ideoloji başçılığı ilə Azərbaycan tənqidinə realizmi milli ədəbiyyat tarixi və ictimai düşüncəsinə Ə.Haqverdiyev, Y.V.Çəmənzəminli, M.S.Ordubadi və b. kimi ağır yazıçılar bəxş etmişdir. Nəşr bədii ədəbiyyatın üfiqlərinə daşınaraq geniş inkişaf etmiş, özünəməxsus ədəbi-estetik xüsusiyyətlər kəsb edən tənqidinə realist nəşr yeni məzmunlu ictimai düşüncənin formallaşmasına təkan vermişdir.

## ƏDƏBİYYAT

1. Çəmənzəminli Y.V. Əsərləri: 3 cilddə, I c., Bakı: Avrasiya press, 2005, 360 s.
2. Haqverdiyev Ə. Seçilmiş əsərləri: 2 cilddə, II c., Bakı: Lider, 2005, 408 s.
3. Həbibbəyli İ. XX əsrin əvvəlləri Azərbaycan yazıçıları. Bakı: Nurlan, 2004, 160 s.
4. Qarayev Y. Realizm: sənət və həqiqət. Bakı: Elm, 1980, 260 s.
5. Qasimov R. Cəlil Məmmədquluzadə yaradıcılığında “kiçik” adam obrazlarının ictimai-bədii funksiyası. Bakı: Elm və təhsil, 2012, 216 s.
6. Məmmədquluzadə C. Əsərləri: 4 cilddə, I c., Bakı: Öndər nəşriyyat, 2004, 664 s.
7. Məmmədov Ə. Azərbaycan bədii nəsri (XIX ərin sonu-XX ərin əvvəlləri). Bakı: Elm, 1983, 187 s.
8. Məmmədov M. Cəlil Məmmədquluzadənin bədii nəsri. Bakı: Azərbaycan SSR Elmlər Akademiyasının nəşriyyatı, 1963, 156 s.
9. Mir Cəlal. Azərbaycanda ədəbi məktəblər (1905-1917). Bakı: Ziya-Nurlan, 2004, 391 s.
10. Nazim Ə. Seçilmiş əsərləri. Bakı: Yaziçi, 1979, 374 s.
11. Vəlixanov N. Tənqid realist nəşr // XX əsr Azərbaycan ədəbiyyatı məsələləri (ikinci kitab). Bakı: Elm, 1985, 204 s.

*AMEA Naxçıvan Bölməsi  
Email: ramizqasimli44@gmail.com*

**Ramiz Gasimov**

### STORY GENRE IN THE AZERBAIJAN CRITICAL REALISM FICTION PROSE

The paper discusses the formation, emergence and development of critical realist fiction in Azerbaijan. Based on the possibilities of Mirza Fatali Akhundzadeh's enlightening realist fiction, critical realist fiction has been formed against the background of public need since the end of the 19th century. The literary prose of the prominent writer Eynali bey Sultanov prepares a serious basis for the formation of critical realist prose in Azerbaijan. In his works, the tendency to radically describe and change the social ugliness of society stimulates the emergence of a critical realist method and prose. At the end of the 19th century, based on this need, the works of the great master Jalil Mammadguluzadeh transformed the method and trend of critical realism into literary and artistic reality. The story "Danabash kandinin ahvalatlari" ("Stories of the Danabash village") and the story "Pocht gutusu" ("Mailbox") lead to the emergence of critical realist prose. The great writer's talented "Pocht gutusu" ("Mailbox") story, by its very nature, becomes a manifesto of a critical realist story. The author's works "Usta Zeynal" ("Master Zeynal"), "Gurbanali bey", "Iranda hurriyyat" ("Freedom in Iran"), "Saggalli ushaq" ("Bearded Child") and others characterize the possibilities of critical realist prose and story genre. Based on this literary basis, A.Hagverdiyev, Y.V.Chamanzaminli and M.S.Ordubadi mostly support the development of critical realist prose and story. The specific possibilities of the literary genre and artistic genre are realized, deepened and popularized. Thus, strong traditions of critical realist prose are formed and developed in Azerbaijani literature. Thanks to critical realism, the story genre is becoming more active and evolving.

**Keywords:** *critical realist prose, story, J.Mammadguluzade, A.Hagverdiyev.*

**Рамиз Гасымов**

## **ЖАНР РАССКАЗА В ХУДОЖЕСТВЕННОЙ ПРОЗЕ АЗЕРБАЙДЖАНСКОГО КРИТИЧЕСКОГО РЕАЛИЗМА**

В статье рассматриваются вопросы становления, возникновения и развития критической реалистической прозы в Азербайджане. На возможностях просвещавшей реалистической беллетристики Мирзы Фатали Ахундзаде критическая реалистическая беллетристика сформировалась на фоне общественной потребности с конца 19-ого столетия. Литературная проза выдающегося писателя Эйнали бека Султанова готовит серьезную основу для формирования критической реалистической прозы в Азербайджане. В его работах тенденция к радикальному описанию и изменению социального уродства общества стимулирует появление критического реалистического метода и прозы. В конце 19-го века, исходя из этой потребности, работы великого мастера Джалила Мамедгулузаде превратили метод и направление критического реализма в литературную и художественную реальность. Повесть «Истории села Данабаш» и повесть «Почтовый ящик» приводят к появлению критической прозы реалистов. Талантливый рассказ «Почтовый ящик» великого писателя по самой своей природе становится манифестом критической реалистической истории. Авторские работы «Мастер Зейнал», «Гурбанали бек», «Свобода в Иране», «Бородатый ребенок» и другие характеризуют возможности критической реалистической прозы и сюжетного жанра. На этой литературной основе, А.Хагвердиев, Ю.В.Чаманзамили и М.С.Ордумади в основном поддерживают развитие критической реалистической прозы и истории. Специфические возможности литературного жанра и художественного жанра реализуются, углубляются и популяризируются. Таким образом, в азербайджанской литературе формируются и развиваются прочные традиции критической реалистической прозы. Благодаря критическому реализму жанр повести становится все более активным и развивающимся.

**Ключевые слова:** *критическая реалистическая проза, рассказ, Дж.Мамедгулузаде, А.Хагвердиев.*

*(AMEA-nın həqiqi üzvü İsa Həbibbəyli tərəfindən təqdim edilmişdir)*

**Daxilolma tarixi: İlkin variant 18.05.2020  
Son variant 03.07.2020**